

**ƏSGƏR ƏHMƏD**  
*Baki Slavyan Universiteti*

**XIX ƏSR VƏ XX ƏSRİN ƏVVƏLLƏRİNĐƏ AZƏRBAYCAN  
MAARİFÇİLƏRİNİN DÜNYAGÖRÜŞÜNDƏ TOLERANTLIQ  
VƏ MULTİKULTURAL İDEYALAR**

*Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri  
Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar...*

*İlham Əliyev,  
Azərbaycan Respublikasının Prezidenti*

*Açar sözlər: tolerantlıq, multikultural ideyalar, Şərq-qərb, maarifçilik, mədəniyyətlərarası dialoq*

*Ключевые слова: толерантность, мультикультурные идеи, восток - запад, просвещение, межкультурный диалог*

*Key words: tolerance, multicultural ideas, East - West, enlightenment, intercultural dialogue*

XIX əsri Azərbaycan tarixində yeni dövr kimi xarakterizə etmək mümkündür. Çünkü, bu yeni dövr Azərbaycanın ictimai-siyasi, sosial-fəlsəfi fikir tarixində bir sıra yeniliklər və mütərəqqi istiqamətlərlə yadda qalıb. Məhz, bu dövrdən etibarən ictimai menyuya qabaqcıl ziyalılarımız tərəfindən xalqımızın öz milli kimliyini dərk edə bilməsi, cəhalət girdabından xilas olmaq, cəmiyyətin inkişafına kömək edə biləcək dünyadakı yeniliklərdən faydalana bilməsi və s. yönə ideyalar təklif olunmuşdur.

Azərbaycan maarifçiliyinin multikulturalizm ideyaları ilə də üst-üstə düşən, səsləşən mühüm xüsusiyyətlərindən biri başqa xalqların mədəniyyətinə

sayğı və mədəni yeniliklərdən faydalananmaq istəyidir. Onlar ölkənin tərəqqisi naminə dünya mədəniyyətinin qabaqcıl nümunələrinin Azərbaycanda tətbiqinin tərəfdarı olub, ölkə ərazisində yaşayan xalqların bir arada, dostluq şəraitində, ədavətsiz yaşamalarını istəyirdilər. Bu əsasda mühüm istiqamətlərdən biri Şərq və Qərb dəyərlərinin qarşılaşdırması, onların dialoqunun qurulması cəhdəleri ilə bağlıdır. Düzdür, bu qarşılaşdırında Qərb dəyərlərinin müasirliyi və ümumbəşəri xarakteri ön plana çəkilir və ondan faydalananmanın yolları aranır. Onlar dərk edirdilər ki, Şərqi qalxınmasında, cəhalətdən və gerilikdən xilas olunması yolunda bu qabaqcıl mədəni nailiyyətlərin tətbiqinin mühüm rolu vardır. Əlibəy Hüseyzadə yazdı: "Biz avropalıların özlərinə deyil, ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşf və ixtiralarına müraciət etmək istəyirik. Biz istəyirik ki, islam-türk ölkəsinə onların boğazları, mədələri girməsin, beyinləri girsin! Biz istəyirik ki, ölkəmiz onların mədələrində həzm olunmasın, özü onların beyinlərini həzm etsin! Bu gün biz onların mədələrində həzm olunmamaq üçün bir çarə varsa, o da onların beyinlərinin məhsulunu alıb həzm etməkdən ibarətdir" (22). Təbi ki, eyni zamanda Şərq mədəniyyətinin nailiyyətləri və müsbət cəhətləri də unudulmurdu. Ə. Ağaoğlu "Kaspi" qəzetinin 1900-cu il 24 iyun sayında dərc etdirdiyi "Şərqşünaslıq cəmiyyəti" adlı yazısında bu məsələyə toxunaraq yazdı: "Biz dəfələrlə Şərqi, onun dilinin, ədəbiyyatının, tarixinin, məişətinin, dirlərinin və ənənələrinin hərtərəfli öyrənilməsi mənasında şərqşünaslığın əhəmiyyətini, zəruriliyini qeyd etmişik. Bu, Şərqlə Qərb arasındakı qarşılıqlı anlaşılmazlığı, bir-birinə biganəlik pərdəsini aradan qaldırmağa aparan yeganə yoldur" (4). Bu mədəniyyətlərin qarşılıqlı dialoqu və təsiri Azərbaycanın sonrakı inkişafında da öz sözünü dedi. Şərqdə bir çox ilkərə imza atan Azərbaycan xalqı (ilk opera, ilk demokratik respublika və s.) bunlara görə, həmin mədəniyyətləri bir araya gətirərək uzlaşdırın, ondan qarşılıqlı fydalanmayı saxlayan Azərbaycan maarifçilərinə börcənlərdir.

Azərbaycan maarifçiliyi özünün formalaşması dövründə Avropa maarifçiləri kimi cəmiyyəti geriliyə və cəhalətə sürükləyən radikal dinçiliyə və mövhuma ta qarşı mübarizə aparmaq məcburiyyətində idi. Azərbaycan maarifçilərinin ən böyük xidmətlərindən biri də dini xurafatı kəskin tənqid atəşinə tutmaqla islamın siyasiləşmə imkanlarını məhdudlaşdırmağı ilə bağlıdır. Çünkü, cəmiyyəti cəhalətə və geriyə sürükləyən radikal dinçiliyin və mövhumatın siyasi qüvvəyə چevrilməsinin ağır nəticələri hamiya məlumdur. Bununla bağlı dünya praktikasında çoxlu faktların olması məlumdur. Qeyd edək ki, Azərbaycan maarifçilərinin radikal dinçiliyə və mövhumata qarşı apardıqları mübarizə nəticəsində sonrakı onilliklərdə Azərbaycanda loyallığı və tolerantlığı ilə fərqlənən, siyasi iddiyalardan uzaq islamın mövqelərini bir xeyli gücləndirdi. O dövrün intellektualları dinin insanların mənəvi həyatı ilə bağlı olduğunu irəli sürür və onların etiqad və inanclarını sərbəst surətdə seçə biləcəyi bir cəmiyyətin qurulmasını arzulayırdılar. Y.V.Çəminzəminli "Biz kimik və istədiyimiz nədir?" adlı məqaləsində bu proble-

mə toxunaraq yazırıdı: «Din insan ilə Allahın əlaqəsinə dair bir şeydir. Din bir müqəddəs yoldur ki, insanların gizli sırlarını, dua və diləklərini Allah hüzuruna aparır. Bu yolu hərə özünə bir növ təsvir eliyor. Din bir alətdir ki, oraya dünya qanunlarının qarışmağı lazımsızdır. Allah ilə insanların arasına girmək insanların aza-dlığına xətər yetirər. Ona görə Azərbaycanda etiqad və inamlara zor olmayıacaq: hər kəs hansı məbədə üz döndərəcək döndərsin. Bizə onun sadiq vətən xadimi olması lazımdır» (16, 7)

XIX əsr və XX əsrin əvvəllerində Azərbaycanda yenilikci və modernist ideyaların yaygınlığından, eləcə də mövcud tolerantlıq və multikultural ənənələrin möhkəmlənməsində Mirzə Kazimbəy, M.F. Axundzadə, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, M.Ə.Rəsulzadə, Y.V.Çəminzəminli, Ə.Topçubaşov və s. kimi bir çox digər intellektualların əvəzsiz xidmətləri olmuşdur. Onlar Azərbaycan ictimai fikrini bu ideyalarla zəngilədirərək Azərbaycan xalqını mütərəqqi dünyyanın çağrışlarına cavab verə bilən və İslam Şərqində bir sıra ilklərə imza atan xalq kimi dünyaya tanıtdırdılar.

**Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu.** XIX əsr Azərbaycan elminin ən böyük nümayəndələrindən biri Mirzə Kazım bəydir. Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu (rusca Aleksandr Kazimoviç Kazimbek 1802– 1870) çox maraqlı, və keçməkeşli həyat tarixcəsinə malikdir. Şərq (Türk-azərbaycan, ərəb, fars) və Qərb dillərinin (ingilis, fransız, alman və qismən yəhudî dilləri) gözəl bilicisi olan Kazım bəy öz çalışqanlığı və istedadı sayəsində, 33 yaşında artıq Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi. Xatırladıñ ki, o bu yüksəkliyə mədrəsə şagirdliyindən, heç bir ali təhsil almadan yüksələ bilmişdir. O L.N.Tolstoy və N.Q.Çernişevskiye Şərq dillərini öyrətmiş, N.İ.Lobaçevski və başqaları kimi böyük rus intellektualları ilə yaxınlıq etmişdir. Mirzə Kazimbəyin "Türk-tatar dilinin qrammatikası" (Kazan, 1839), "Müsəlman qanunşunaslığı kursu" (Kazan, 1845), «Firdovsi əsərlərində fars mifologiyası» (SPb, 1848), "Dərbəndnamə" (SPb, 1851), «Müridizm və Şamil» (SPb, 1859), «Bab və babilər» (SPb, 1865) və s. kimi 100-ə qədər dərin məzmunlu elmi əsərləri ona dünya şöhrəti qazandırır. O şərqşunaslıq elminə verdiyi töhfələrə görə Britaniya Kral Asiya Cəmiyyəti, Kopenhagen Kral Şimal Antikvar Cəmiyyəti, Fransada Asiya Cəmiyyəti, Amerika Elmlər Akademiyası, Almaniya Şərqşunaslar Cəmiyyəti, Amerika Fəlsəfə Cəmiyyəti, Rusiya Elmlər Akademiyası və s. kimi beynəlxalq elmi qurumların üzvü seçilmişdi.

Məlumdur ki, müxtəlif mədəniyyətlərin bir arada yaşaya bilmə özəllikləri, bir-birinin mədəni dəyərlərindən faydalana multikulturalizmin başlıca prinsiplərindədir, Mirzə Kazimbəyin də yaradıcılığında Şərq və Qərb uyqarlıqları arasındaki münasibətlərin araşdırılması məsələləri mühüm istiqamətlərindən birini təşkil edir. Şərq və Qərbi dərindən bilməsi ona bu iki sivilizasiyanın uzlaşan nöqtələrini və eksikliklərini müəyyənləşdirməyə imkan verirdi. O çox yaxşı dərk edirdi ki, bu iki sivilizasiyanın yaxınlaşması və bir-birindən nələrisə əzx etməsi

onları qarşılıqlı surətdə zənginlədirir və bütövlükdə bəşəriyyətin tərəqqisinə xidmət edir. Görkəmli rus filosofu M.M.Baxtin müxtəlif mədəniyyətlərin qarşılıqlı dialoji təsir nəticəsində bir-birini zəngiləşdirməsi məsələsinə toxunaraq yazırı: «Bir mənə digəri ilə qarşılaşan anda özünün əsl mahiyyətini açıqlayır və onlar arasında dialoq başlayır və bu dialoq bu mədəniyyətə məxsus fikirlərin bitərəfliyini və qapalılığını aradan qaldırır. İki mədəniyyətin belə dialoji qarşılaşmasında onlar bir-birinə qarışdır və bir-birini təkzib etmir, hər biri özünün vahidliyini və bütövlüyünü saxlayır, lakin onlar qarşılıqlı əlaqədə bir-birini zənginləşdirirlər» (15, 334-335). Baxtinə görə mədəniyyət öz-özlüyündə dialoji xüsusiyyətə malik olub və dialoqun bir formasıdır, müxtəlif mədəniyyətin nümayəndələrinin kommunikasiya məkanıdır.

Şərq və Qərbi dərindən bilməsi onu müasirlərinin bir çoxlarından fərqləndirən üstün cəhətlərdən biri idi. Məhz, bu cəhət Kazimbəyə kömək edir ki, Şərq-Qərb dialoqunun qurulmasında yaxından iştirak etsin və Şərqə qarşı yönəlmış, haqsız hücumların qarşısının alınmasında fəal rol oynaya bilsin. O xristianlığı qəbul etməsinə baxmayaraq, Şərq dünyasını tanıtmaq və təbliğ yolunda böyük işlər görmüşdür. Böyük alim Qərbdən öyrənməyin tərəfdarı kimi çıxış etsə də, anlayırdı ki, Şərqiñ oyanışı, dirçəlişi şərqlilərin özləri tərəfindən həyata keçirilməlidir. O yazırı: «Qərb öz siyasəti ilə Asiyada maarifi bərqərar edə bilməz... Ölkəni dəyişdirənlər həmin ölkədə doğulmuşlar sırasından çıxmalıdır». O Şərqi yüksək qiymətləndirərək deyidi; "... orada sivilizasiya ruhu gizlənmişdir" (21, 155). Kazimbəy Rusiyada və Qərbdə İslama qarşı yönəldilən ittihamlara qarşı tutarlı cavabları ilə də onun ən böyük müdafiəcisinə çevrilir. «Bab və babilər» əsərinin müqəddiməsində müəllif yazar ki, islam sivilizasiyaya əngəl törədən din deyildir. Abbasilər sülaləsinin hakimiyyəti zamanı yunanların bütün maarif qaynaqlarını islamın paytaxtı Bağdada köçürməsi və sonralar oradan da bütün elm və incəsənət sahələrinin müxtəlif yollarla Avropaya yayılması faktı buna sübutdur. H. İsaxanlı çox düzgün qeyd edir ki, Mirzə Kazimbəy "... bütün həyatını İslam dünyasının tədqiqinə, Rusiyada şərqşünaslıq məktəbinin təşəkkül tapmasına və inkişafına həsr etdi. O, İslam dünyasının iqtisadi, siyasi və texnoloji geriliyində islam dinini günahlandırınlara qarşı çıxır, geriliyi dində deyil, siyasi-tarixi səbəblərdə aramağı düzgün sayırdı" (23).

Mirzə Kazimbəy "Azərbaycan dili" ("Azerbicanskiy yazık" formasında) terminini ilk dəfə işlətməklə və elmi dövrəyə daxil etməklə Azərbaycan sözünün xalqın adı kimi status qazanmasında mühüm rol oynamışdı (21, 134). Xatırladaq ki, ruslar tərəfindən Cənubi Qafqazda yerli müsəlman-türk əhali "Qafqaz tatarları", yaxud "Qafqaz müsəlmanları" adlandırılırdı. O, ərəb əlifbasının dəyişdirilməsi məsələsində M.F.Axundovla həmfikir olmuşdur. Azərbaycan türkcəsinin Cənubi Qafqazda geniş yayılmasına və burada yaşayan digər xalqlarında bu dili bilməsinə işarə edərək onu buraların "yeganə ümumi xalq dili" kimi qiymətləndirirdi və əslində Azərbaycan türk dilinin, bu bölgədə xalqlararası ünsiyyət dili

kimi statusa malik olmasını təsdiqləyirdi. O yazırıdı: "... Zaqafqaziyada qulluq etmələri nəzərdə tutulan bu beş dinləyiciyə Zaqafqaziyanın yeganə ümumi xalq dili sayılan yerli Azərbaycan ləhcəsini bilmək vacibdir və deməli, bu ləhcənin Qazan Universitetində tədrisi zəruridir (34,134).

«Müridizm və Şamil» kimi tarixi əsərində Mirzə Kazım dağlılarının Şeyx Şamilin rəhbərliyi altında çar Rusiyasına qarşı mübarizəsindən bəhs edərək Şamil hərəkatının siyasi xarakteri haqqında dəyərli mülahizələrini söyləmişdir. O, Şeyx Şamili (onunla iki dəfə görüşmüştü) yüksək qiymətləndirərək yazırıdı: «Şamilin adında tarixlik və vətənpərvərlik siqlətli fikirlər gizlənir. O qəhrəmandır – qəhrəmanlar yetişdirən bir qəhrəman!» (21, 150). Kazimbəy Qafqaz xalqlarının mübarizə ruhunu yüksək qiymətləndirərək bildiridi ki, Qafqaz xalqlarını ancaq üç silahla – alicənablıq, təmənnasız cəsurluq və ədalət yolu ilə ram etmək olar.

**M.F.Axundov.** Xalqın iqtisadi-mədəni həyatda mövcud problemləri duyan, onların tərəqqisinə təkan verən görkəmli Azərbaycan maarifçilərindən biri də M.F.Axundzadə olmuşdur. Öz xalqının tərəqqisinə çalışan böyük mütəfəkkir inanırdı ki, qabaqcıl Qərb dəyərlərindən faydalanaqla Azərbaycanın inkişafına nail olmaq olar. Onun əsərlərində və praktiki fəaliyyətində biz digər xalqlara və onların mədəni dəyərlərinə müsbət yanaşmanın şahidi oluruq. Axundov mədəniyyətlərarası dialoqun tərəfdarı olub, Şərq və Qərb mədəniyyətlərinin ən yaxşı nümunələrindən faydalanağın tərəfdarı idi. "Hekayəti-Müsyö Jordan həkiminəbatat və Dərviş Məstəli şah caduküni-məşhur" komediyasında Axundzadə bir tərəfdən qəhrəmanı Müsyö Jordanı Azərbaycana gətirərək, onun dilindən Avropa-da olan tərəqqidən və yenilikdən söhbət açır, digər tərəfdən isə o yerlilərinin mövcud avamlığına təəssüflənir. Hatəmxan ağanın "Balam sən hələ uşaqsan, bu zadlar tamam boşdur. İnsana ağıl lazımdır. Bir dil artıq bilməklə ağıl artmaz" (10, 51) və ya "Sən Parijə getmədən də Müsyö Jordanın söhbətlərinə qulaq asmaqla oranın əhlinin adət və xəvvəsindən mütəlle ola bilərsən" (10, 51) sözləri ilə o ictimai fikri istiqamətləndirən mövcud mühafizəkar hakim zümrənin və dini-siyasi elitanın mövqeyini ortaya qoyaraq tənqid atəşinə tutur. Burada müsbət olan cəhətlərdən biri Şahbazın firəng aliminin söhbətlərindən təsirlənərək Avropaya elm dalınca getmək istəyi, eləcə də patriarchal bir mühitdə qalmasına "Mənim taytuşlarım tamam mərifət sahibi olub, qulluq edib, xoşbəxt olublar. Mən qalmışam elə bu qamışlıqda adsız, sansız" (10, 57) deyərək etiraz etməsidir. Sanki Axundov firəng alimini Azərbaycanın bir ucqar bölgəsinə gətirməklə və onun dilindən mütərəqqi fikirlər səsləndirməklə xalqımızın yeni dəyərlər sisteminə yiyələnməsinə böyük ehtiyacı olduğunu vurğulamışdır.

Axundzadənin Qərb ideyalarından bəhrələnməsinə gözəl misallardan biri də onun yazdığı "Hacı Qara" komediyasıdır. Əsərin ideyası Avropa ədəbiyyatından (Molyerin əsərindən) götürsə də əsərdə canlandırılan əsas qəhrəman Hacı Qara Azərbaycan reallığından götürülən bir şəxsdir.

Böyük Azərbaycan maarifçisi öz əsərlərində tolerantlığın mühüm prinsiplərindən sayılan iradə və fikir azadlığı problemini qaldırır, onu insan tərəqqisinin əsası hesab edirdi. O, Con Stüart Millə istinadən deyirdi: «... fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz» (11, 206), yaxud, «... müxtəlif fikir və rəylərin toqquşmasından haqq yerini tutacaq və mədəniyyət aləmində tərəqqiyat zühur edəcəkdir» (11, 207), yaxud «...insan növünün tərəqqisi ağıl ilədir, bu biçarələrin ağılı üçün isə hərəkət yolu bağlanmışdır» (11, 207). Fikir azadlığını reallaşdırılması yollarını arıyan M.Fətəli yazırıdı: "Canlılar aləmində insan daima tərəqqi tələb edən bir növdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. Tərəqqinin nəticəsini zəmanəmizdə sivilizasyon adlandırırlar. Sivilizasiyon elə bir ümumi sözdür ki, onun məzmununda bütün sənətlər, fəndlər, qüdrəti-dövlət, millətin asayışı və mədəniyyətin bu kimi şərtləri cəm olmuşdur. Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə onları ata-babanın və övliyaların qərar verdikləri şeylərlə kifayət etməyə və bunlardan kənara çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməyə məcbur edərsə, bu sürətdə fərdlər yer əkən, məhsul toplayan və hər bir işi düşünmədən və fikir etmədən görən avtomat olarlar; və ya onlar dəyirman atlarına bənzərlər ki, hər gün müəyyən dairədə dolanarlar və öz vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra yenə oyanıb haman dünənki dolanışı dünyyanın axırına qədər təkrar edərlər. Və bu biçarə atların hərgiz xətri olmaz ki, dünyada çəmənlər, otlaqlar, çayırlıqlar, çiçəkliliklər, meşələr, dağlar və dərələr vardır; əgər bağlı olmasayırlar, dünyada gəzərdilər və o könül açan yerləri görərdilər və dünya nemətlərindən tamamilə faydalananmış olardılar" (11, 207). O, insan düşüncəsini, onun azadlığını tərəqqinin əsası hesab edirdi. Böyük mütəfəkkir yazırıdı: "...Bəşər övladına səadət və qurtuluş o zaman nəsib olacaqdır ki, istər Asiyada və istərsə də Avropada insanın şüuru tamamilə əbədi həbsdən xilas olsun və bütün işlərdə də, təfəkkürdə də hədisələr deyil, insanın ağılı yeganə dəlil, sənəd və hakimi - mütləq olacaq" (13, 188).

Bütün dinləri puç və əfsanə hesab edən Axundzadə bildirirdi ki, "Mən o dini tərcih edirəm ki, onun vasitəsi ilə insan bu dünyada xoşbəxt və azadə ola bilsin" (12, 30). O, islam dinini ciddi tənqid atəsinə tutaraq onun modernləşdirilməsinin tərəfdarı idi. Böyük mütəfəkkir yazırıdı: "Ərəblər nə qədər ki, islam dinində protestantizm əmələ gəlməmiş və bu dinin əlverişli olmayan bəzi ehkamı tərk və ləğv edilməmişdir, labüd və əlacsız olaraq dünyyanın sonu çatıncaya qədər cəhalətdə, korluqda, zillətdə və alçaqlıqda qalacaqdırlar" (14, 247). O, hesab edirdi ki, müsəlmanların islam dininə baxışları dəyişməli, Avropa xalqlarının xristianlığa olan münasibətindən fərqlənməməlidir: «Necə ki, ingilislər, amerikanlar və bir sıra başqa Avropa xalqları zahirən xristian olsalar da, həqiqətən protestantırlar. Yəni onlar əqlə, məntiqə tabedirlər» (14, 247).

Xalqın gözünün açılması, cəhalətdən qurtulması üçün qabacıl dünyadan öyrənməyi irəli sürən M.F.Axundzadə "Kəmalüddövlə məktubları"nda yazırıdı: «Ey Cəlalüddövlə! Sən bilirsən ki, idarə və politika elminin təhsili İranda müm-

kün deyil, vacibdir ki, Avropaya səfər etmək və orada təhsil eləmək. Aya, bu mümkünndürmü? Necə səfər etmək və kafirlərlə görüşüb tanış olmaq. Aya, fanatik və şarlatan üləma bu işə razı olarmı? Aya, bu puç əqidələr bu işə fitva verərmi?» (12, 45). “Kəmalüddövlə məktubları”nda müəllif, həmçinin Monteskyö, Volter və digər Qərb maarifçilərinin ənənəvi monarxiya hakimiyyəti ilə bağlı görüşlərinə şəriq çıxaraq zülmü, istismarı dəstəkləyən rejimlərə qarşı çıxırı.

M.F.Axundzadə “Kəmalüddövlə məktubları”nı fars dilində yazmış, sonradan onu rus dilinə çevirmişdir. Onun qələmindən çıxmış “Aldanmış Kəvəkib” povesti də forma və janr xüsusiyyətlərinə görə Qərb tipli bir əsər idi.

M.F.Axundzadə, Mirzə Hüseyin Qayıbzadə və A.O.Çernyayevskinin ciddi səyləri ilə 1879-cu ildə Qori Müəllimlər seminariyasının Azərbaycan şöbəsi açılmışdı. Bu seminariya Azərbaycanda yeni tipli məktəblər üçün müəllimlər hazırlığında, eləcə də Azərbaycan xalqının ziyalı potensialının güclənməsində əhəmiyyətli rol oynamışdı. Bu seminariyanın məzunları sırasında Ü. Hacıbəyov, Rəşid bəy Əfəndiyev, Firdun bəy Köçərli, Teymur bəy Bayraməlibəyov, Sultan Məcid Qənizadə, C.Mahmudbəyov, Mustafa Mahmudov, Mehdi bəy Hacıbababəyov, Səfərəli bəy Vəlibəyov, Əlicabbar Orucəliyev, Mehdi Quliyev və onlarca başqları kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamış şəxsiyyətlər vardır.

M.Fətəli A.S.Puşkin, Belinski, Lomonosov, Derjavin, Karamzin kimi rus ədib və alimlərinin irsi ilə yaxından tanış idi. O, 1837-ci ildə dueldə öldürülən A.S.Puşkinin ölümündən kədərlənmiş və onun ölümü münasibəti ilə “A.S.Puşkinin ölümünə Şərq poeması”nı yazmışdı. “Poema” Axundov tərəfindən fars dilində yazılmış və sonradan onu özü t rus dilinə sətri tərcümə edərək dostu I.S.Klementyevə təqdim etmişdi. Klementyev poemadan təsirlənmiş və böyük ehtimalla üzərində müəyyən işlər apardıqdan sonra çap olunmaq üçün kiçik məktubla “Московский наблюдатель” jurnalına göndərmişdi. “Puşkinin ölümünə Şərq poeması” tezliklə jurnalın 1837-ci il XI nömrəsində (mart) çap olunmuşdu.

**H.Zərdabi.** XIX əsrin II yarısı - XX əsrin əvvəllerində Azərbaycanın ictimai siyasi həyatında mühüm rol oynayan maarifpərvərlərdən biri də H. Zərdabidir. O, Azərbaycan tarixində bir sıra ilk lər (1873-cü ildə o, demək olar ki, həvəskar quruluşlar əsasında yaranan Azərbaycanda ilk teatrın yaradıcısı olmuşdur. Eyni zamanda ilk Azərbaycan dilində çıxan «Əkinçi» qəzetinin redaktoru idi (qəzet 1875-ci ildə yaranmışdı, 1877-ci ildə isə hakimiyyət tərəfindən bağlanılmışdır)) imza atan nadir şəxsiyyətlərdəndir. Öz xalqının geridə qalmasından pəjmürdə olan Zərdabi qabaqcıl Avropa təcrübəsindən faydalanağı önə sürərək “Qonşu getdi, biz qaldıq, haray ellər, ay ellər...” (20) deyərək həyəcan təbili çalırdı.

Həsən bəy, xalqının və bütövlükdə Şərqi Avropadan geriliyinin səbəblərini arayır və belə nəticəyə gəlir ki, onlar azadlıq əldə etdiklərinə, eləcə də elm və təhsilə görə bizdən irəlidədir. O, yazırı: "Necə dəfə Avropa tayfalarının, yəni

Məğrib-zəminin bizim tayfalardan, yəni Məşriq əhlindən artıq tərəqqi etməyindən və onun səbəbləridən danışmışıq. Əlbəttə, bu səbəblərin ümdəsi onlar bizdən artıq elm təhsil etməkdir və bunun bir səbəbi də azadlıqdır. Nə qədər Avropa əhli bizim təki azadlıqdan bixəbər olub ol vaxtacan bizdən bədər avam olub. Amma bu halda azadlıq cəhətindən Avropa əhli çox tərəqqi edib və hər bir işdə bizdən irəli düşüb. Əgərçi bizim şəriətimizə görə qul azad etmək çox böyük savabdır, amma biz bu barədə həm işi gec qanmışıq. Satinalma qulu azad etməyi savab hesab edə edə, biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq. Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustada və qeyrə məgər qul deyil?" (17).

O Avropa mədəniyyəti və onun qabaqcıl nailiyyətləri ilə yaxından tanış idi. Zərdabi Darwinin məşhur «Stagel for layt» ifadəsini dilimizə – «yaşamaq üçün qovğa», «Zindəganlıq cəngi» - şəkilində çevirərək, belə hesab edirdi ki, millətlərin yaxşı həyat, yaxşı gələcək uğrunda mübarizəsində onların savadlanması və qabaqcıl mədəni nailiyyətlərdən yararlanması vacib şərdir. O xəbərdarlıq edərək bildirirdi ki, xalqımızın bu mübarizədə məğlub olmaması üçün savadlanması və müasir mədəniyyətə yiyələnməsi vacibdir. Büyük mütəfəkkir yazdı: «*Avropa mədəniyyətini və maarif sistemini qəbul etməsək, qonşularımızın əsiri olaraq qalacaq və mahv olub gedəcəyik*» (9, 145). O öz həmvətələrini dünyadan öyrənməyə səsləyərək yazdı: “*Ey müsəlmanlar, heç mürvətdirmi ki, tamam dünya bizim qonşularımız ilə belə elm təhsil etməyə səy etsinlər ki, zindəganlıq cəngində düşmənə faiq gəlsinlər, amma bizlər Allahdan buyruq, ağızma quyruq deyib duraq? Ey müsəlmanların millət təəssübü çəkən kəsləri, bir açın gözünüzü, dünyaya tamaşa edin...*” (19, 59).

Zərdabi öz xalqını qabaqcıl dünya ölkələrinin tarixi, adət-ənənələri, oradakı ictimai-siyasi həyat, müasir istehsal üsulları və yeni texnologiya barəsində məlumatlandırmaq üçün böyük səy göstəriridi. Bunun üçün “Əkinçi” qəzetində nəzdində yardımçı “Elm xəbərləri” şöbəsi yaradılmışdı və şöbə bu sahədə mühüm işlər görürdü. Onlar vaxtaşırı Amerika, İtaliya, Almaniya, Fransa və digər ölkələrin həyatında baş-verən ictimai-iqtisadi və mədəni hadisələrdən öz həmvətənlərini xəbərdar edir, digər tərəfdən isə onları maarifləndirirdi.

Büyük naşır öz yazılarında Qafqazda tarixən xalqlar arasında formalaşmış dostluq münasibətlərinə xələl gətirən və çarizmin təhribi ilə ə davət toxumu səpənləri ciddi tənqid atəşinə tuturdu. O, XIX əsrin 70-ci illərinin ortalarında erməni və Azərbaycan xalqları arasında ə davət toxumu səpməyə çalışan Arsruni adlı bir erməni qəzetçisinə cavab olaraq (Əkinçi qəzetində) yazdı: “Ey cənab, Arsruni (zər olunan qəzeti münəsisinin adıdır) əgərçi cənabınız doğru buyurursunuz ki, zəmanəmiz elm zəmanəsidir və bu halda ermənilər bizdən artıq elm təhsil etməyə rağibidlər, amma neçə yüz ildir ki, biz ermənilər ilə qonşuluq edirik, indi cənabınıza eyib deyilmə ki, bizim aramızda ə davət salırsınız...” (19, 350). O, “... bəni-Adəm hamı qardaşdır. Gərək qardaşlar arasına sülh vermək...”

(18) deyərək bütün xalqlar arasında, ö cümlədən ermənilərlə azərbaycanlılar arasında qardaşlıq münasibətlərinin olmasına işarə edirdi (19, 300).

**Əhməd Ağaoğlu.** XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm rol oynamış şəxslərdən biri də Əhməd Ağaoğludur. Ağaoğlu 1869-cu ildə Şuşada doğulub və ilk təhsilini də doğma şəhərində, ermənilərin və rusların yaşadığı səmtdə yerləşən Şuşa real məktəbində (yeddi illik kursu) almış (1886) və gimnaziya təhsilinin davamı olaraq 1887-ci ildə Tiflis real məktəbinin son sinfində oxuyaraq buranı bitirmişdi.

Daha yaxşı təhsil almaq istəyi onu əvvəlcə Peterburq şəhərinə, sonra isə (1888-ci il) Fransaya Paris şəhərinə çəkib aparır. Burada o altı ay gərgin olaraq fransız dili ilə məşğul olduqdan sonra Sarobona universitetinin yanındaki Paris Hüquq Məktəbinə daxil olaraq, oranın tələbəsi olur. Eyni zamanda, Praktik Ali Tədqiqatlar Məktəbində məşhur tədqiqatçı “Avesta”nın məşhur tədqiqatçısı C.Darmstaterin, Şərq Dilləri Məktəbində isə Şefer və Barbiye de Meynarın ərəb, fars və türk dillerinə dair mühazirələrini dinləyir. Fars dilini dərindən bilməsi və Şərq haqqında məlumatlı olması onu tezliklə professor Ceyms Darmstaterin sevimli tələbəsinə çevirir və eyni zamanda professorun vasitəciliyi ilə qabaqcıl Fransa ziyalıları ilə tanışlıq imkanı yaranır. O, özü bu barədə sonralar yazdı: “Professor Ceyms Darmstaterin sevgisini qazandım. O, haqqında unudulmaz yaxşılıqlar etdi, səylər göstərməyə başladı. Məni evinə çağırıldı. Parisdə önəmli bir ədəbi salon sahibəsi kimi tanınan və Paris ədibləri arasında seckin mövqe qazanmış olan xanım Mari Robinsona təqdim etdi. Mən də müntəzəm şəkildə xanım Robinsonun salonuna getməyə başladım. Bu salonun ziyarətçiləri arasında o zaman Fransanın məşhur alim və ədiblərindən sayılan Ernst Renan, Hippolit Ten, Qaston Paris, Yulius Oppert, madam və müsyö Dielafo kimi şəxslər vardi. Ev sahibəsi məni onlara təqdim etdi” (25). Tələbəlik illərində, o, C.Darmstater və E.Renan kimi müəllimlərinin köməkliyi ilə Parisin mətbu orqanlarında məqalələr dərc elətdirməyə başlayır.

Parisdə o, həmçinin, Osmanlı Sultanı Əbdülhəmid rejiminə qarşı çıxan Əhməd Rzabəy, Esat Paşa və başqaları kimi “Gənc türkçü”lərlə tanış olur və onlarla yaxınlıq edir. Eyni zamanda böyük islam intellektualı Şeyx Camaləddin Əfqani ilə yaxından tanış olur. Bu tanışlıq barəsində o yazdı: “İslam aləminin mütəfəkkirlərindən olan Camaləddin Əfqani Parisdə olarkən mənim sadə evimi başqalarının zəngin saraylarından üstün tutmuşdu və həftələrlə bir yerdə qalmışdım” (26).

Bu şəxslərlə tanışlıq və bütövlükdə Paris mühiti onun dünyagörüşünə, ictimai-elmi fəaliyyətinin gələcək istiqamətlərinə çox ciddi təsir göstərir. Qərbdə təhsil alması, Qərb mühiti və mədəniyyəti ilə yaxından tanışlıq, eləcə də Şərqi dərindən bilməsi ona ölkəsində baş verən hadisə və prosesləri dərindən anlamağa kömək edir. Əhməd bəyin ictimai-elmi fəaliyyətində müəyyən ziddiyətlər nəzərə

çarpsa da öz xalqına təmənnasız xidmət etmək, problemlərinin həlli yolunda əzimkarlıqla mübarizə aparmaq istəyi onun həyat qayəsinin əsasını təşkil etmişdir.

Əhməd bəy yaradıcılığında və əməli fəaliyyətində Şərq və Qərbin qarşılaşdırılması, ortaq və fərqli cəhətlər problemi, bu sivilizasiyalar arasında uzlaşdırma yollarının aranması, Şərqi geridə qalma səbəbləri və s. kimi məsələlər əhəmiyyətli yer tutmuşdur. O, öz xalqının, islam sivilizasiyasının, bütövlükdə Şərqi geridə qalma səbəblərini dərindən araşdırın və bu geriliyin aradan qaldırılması yollarını arayan, bu yolda yorulmadan mübarizə aparan şəxslərdəndir. Ağaoğlu “Üç mədəniyyət” əsərində yazırıdı: “Üç mədəniyyətə, Batı, Budda-əBrahma və İslam mədəniyyətlərinə baxsaq, birincinin qalib, yerdə qalanların isə məğlub durumunu görərik. Nə qədər üzülsək də bu məğlubiyyəti qəbul etmək zorunundayıq. Batı mədəniyyəti ilə olan mücadilənin sonucudur ki, Osmanlılıq da pərişan hala düşüb. Yenilmə iki cür olur, maddi və mənəvi. Biz ikisində də yenilmişik. Mənəvi yenilməyə gələndə maddi yenilmə qədər açıq olmasa da düşüncə adımı üçün o qədər gerçəkdir. Yenilmə nədir? Başqasının şəxsiyyətini qəbul edib iradəsinə tabe olmaq. İslam və Budda-Brahma mədəniyyətləri Batının iradəsinə tabe olmaq zorunundadır. Həm müsəlmanlar, həm də sarı irq evlərinin döşəməsindən tutmuş ədəbiyyat və musiqiyəcən Avropa modellərindən istifadə edirlər. Biz bu gün Avropavının 4-5 əsr öncəki düşüncə və yaşam tərzində qalmışık. Onun üçün də qurtuluş üçün çağdaş Avropa qurumlarını yamsılamağa zorunluyuq” (6, 3). O, Şərq mədəniyyətinin tənəzzülünü və zaman-zaman öz yerini Qərb mədəniyyətinə tərk etməsinin başlıca səbəblərindən biri kimi Şərqdə fəzilətin hökmdara, Qərbdə isə qanunlara itaət olunmasında görürdü. Əhməd bəy bu geriliyin islam cəmiyyətlərinin durğunluğundan, eləcə də idarəcılərin və üləmanın insani qüsür və ya yetərsizliyindən qaynaqlandığını bildirirdi. O, geriliyin səbəbləri sırasına patriarchal mühit, nadanlıq və sxolastika, gerilik və cəhalət, qadın hüquqsuzluğu, savadsızlıq, dövrün tələbərinə cavab verən ədəbi və fəlsəfə əsərlərinin olmaması və s. kimi keyfiyyətləri də əlavə edirdi. Ona görə də Ə.Ağaoğlu üzünü Şərqə tərəf tutaraq söyləyirdi ki, geriliyi aradan qaldırmaq üçün passivcəsinə, fantastik arzularla yaşamaqdan əl çəkmək lazımdır. Eyni zamanda tərəqqiyə yardım edəcək və cəmiyyətin maddi və mənəvi cəhətdən təkmilləşdirməsinə kömək edə biləcək hər cür aktiv fəaliyyət dəstəklənməlidir.

Məlumdur ki, multikultural dəyərlər üçün digər mədəniyyətlərlə açıqlıq, qarşılıqlı təsir və onlar arasında dialoji mühitin yaradılması kimi keyfiyyətlər xarakterikdir. Əhməd bəyin də elmi-ictimai fəaliyyətində bu cür dəyərlərin mühüm rol oynadığının şahidi oluruq. O, Qərbin qabaqcıl dəyərlərindən faydalanağın tərəfdarı idi və bunu dəfələrlə söyləməkdən də çəkinmirdi. Ə.Ağaoğlu Bakıda rus dilində çıxan “Kaspi” qəzetində Qərbdən öyrənmək məsələsinə toxunaraq yazırıdı: “Tərbiyənin əsasına daxil edilməli olan ümumbəşəri ideya və hissəleri almaq üçün biz hara müraciət etməliyik? Aydındır ki, Qərbə” (3). “Aləmi-islamə bir nəzər” adlı məqaləsində isə həmvətənlərini o durmadan tərəqqi edən Qərbdən ibrət

götürməyə səsləyərək yazdı: "...Qərb aləminin durmayıb, tənəzzüli mədəniyyətdən nə cür tərəqqiyi-mədəniyyətə nail olduğunu nəzəri-etibar və ibrətə almamız lazımdır. Fəqət bu cəhətdən dəxi zəvahirə aldanmayıb bu mədəniyyətin dini qövmiyyətlərə deyil, bəlkə ümumi bəşəriyyətə aid əsaslarını mütaliə ilə əsababi – tərəqqi və rifahiyyətlərini dini – islama tovfiqən millətimizin tərəqqiyatına tabe etməliyiz. Avropa ülumuna, maarifinə, ədəbiyyatına, sənəat və sənayeinə kəsbi-vüquf etməyə və millətimiz beynində nəşrə çalışmalıyız. Biz belə yapmağa qeyrət edəcəyiz. Məsləkimiz bunu iqtiza etdirir" (5).

Əhməd bəy Ağoglu eyni zamanda qərb mədəniyyəti qarşısında aludəçiliyin əleyhinə idi. Onu bəzən ifrat qərbçilikdə ittiham da edirdilər. O, bu ittihamlara cavab olaraq "biz öz kökümüz üstündə qərbləşməliyik" tezisini irəli sürdü. Böyük maarifçi öz yazılarında zamanın çağırışlarına cavab verə bilən, cəmiyyətin inkişafına təkan ola biləcək dəyərləri təbliğ edirdi. Əhməd bəy bəzi Qərb oryan-talistlərinin Şərq barəsində aşağılayıcı fikir söyləmələrinə qarşı çıxır və yeri gəldikcə bu cür düşünənləri tənqid edirdi. O, ta qədimdən Şərq haqqında Avro-pada yaranmış mənfi münasibətin aradan qaldırılmasında şərqşünasların üzərinə böyük vəzifələr düşdüyüünü vurğulayaraq yazdı: "Homer zamanında yunanlar bir tərəfdən milli qürurlarını oxşamaq, o biri tərəfdən isə sanki öz-özlərinə təsəlli vermək məqsədi ilə iranlıları "barbar" adlandırdılar. Yunanların varisləri sayılan romalılar da bu zehniyyəti sələflərindən qəbul etmişdilər. Romalıların varisləri olan avropalılar da öz növbələrində həmin etiqadı davam etdirirlər. Şərqşünasların məqsədi isə tarixə qədərki dövrdə Şərq ilə Qərb arasında heç bir ədavətin olmadığını, bizim günlərdə iki qitəni ayıran ünsürlərin həmin vaxtlar əksinə, onları yaxınlaşdırduğunu və biri-birinə bağladığı göstərməkdən ibarətdir (4). O, "Şərq – Şərqdir, Qərb – Qərbdir, onlar heç zaman birləşə bilməyəcəklər" kəlamının müəllifi, tarixə Britaniya imperializminin tərənnümçüsü kimi daxil olan gələcək Nobel laureatı Rediard Kiplinqlə də polemikaya girərək Şərq-Qərb münasibətlərində da-ha bəşəri və demokratik mövqe ortaya qoymuşdu (27).

O, Şərqlə Qərbi yaxınlaşdırın ortaq cəhətləri önə çəkərək, bu iki sivilizasiyanın uzlaşmasının tərəfdarı idi. Əhməd bəy X London Beynəlxalq Şərqşünaslıq Konfransı ilə bağlı yazısında Şərqlə Qərbi yaxınlaşdırın ortaq cəhətlərə diqqət çəkərək yazdı: "Doğrudur, bir yandan Aralıq dənizi ilə Qara dəniz və Xəzər dənizi, o biri yandan isə Ural dağları dünyanın bu iki cəhəti arasındaki fiziki sərhədlərdir. Lakin məgər bu coğrafi məntəqələr eyni zamanda həm Şərqə, həm də Qərbə aid deyilmi? Onlar bir bütöv kimi birləşərək riyazi mənada bölünməz vahid yaratmırlarmı? Darwin dövründə bəşər irqinin vəhdətinə, onun mənşə eyniliyinə kim şübhə ilə yanaşa bilər ?" (8). O, bu iki uygarlıq arasında vəhdətin yaranmasında şərqşünasların üzərinə böyük vəzifələr düşdüyüünü vurğulayaraq yazdı: "Şərqşünasların məqsədi isə ondan ibarətdir ki, tarixə qədər olan dövrdə Şərq ilə Qərb arasında heç bir ədavət olmadığını, zəmanəmizdə iki qitəni bir-birindən ayıran ünsürlərin o dövrdə, əksinə, onları bir-birinə bağladığı göstərsin (8).

Kaspi qəzetiində dərc etdirdiyi “Şərqsünaslıq cəmiyyəti” adlı digər bir yazısında yenə o şərqsünasların öhdəlikləri ilə bağlı məsələyə toxunaraq yazırırdı: “Biz dəfələrlə Şərqi, onun dilinin, ədəbiyyatının, tarixinin, məişətinin, dirlərinin və ənənələrinin hərtərəfli öyrənilməsi mənasında şərqsünaslığın əhəmiyyətini, zəruriliyini qeyd etmişik. Bu, Şərqlə Qərb arasındaki qarşılıqlı anlaşılmazlığı, bir-birinə biganəlik pərdəsini aradan qaldırmağa aparan yeganə yoldur” (4).

Ə.Ağaoğlu cəmiyyətin həyatında dinin böyük rolü olduğuna diqqət çəkərək, dini şüurda zaman-zaman dəyişikliklərin baş verməsinin, bir sözlə dinin modernləşdirilməsinin tərəfdarı idi. O, qeyd edirdi ki, dirlərlə onları daşıyanlar arasında gözə görünməz etgilər var. Din insanların gərəklərinə cavab verərək meydana gələndi, insanları gələşdirir. İnsanlar dəyişdikcə, zaman dəyişdikcə dirlər də dəyişirlər, dəyişməsələr, sıradan çıxırlar. Əhməd bəy hesab edirdi ki, islam dininin geridə qalmasının islamla heç bir əlaqəsi yoxdur və “dindəki qüsurlar bizim müsəlmanlığımız”dan qaynaqlanır. O, din adına danışanların səbatsızlığı və nadanlığının, eləcə də dindən öz mənafeləri naminə istifadə edilmənin də islamın inkişafına zaman-zaman ciddi əngəllər törətdiyini bildirirdi: “Təsəvvür edin ki, kütlənin əhatə etdiyi din xadimi moizə oxuyur. Savadsız və qaşqabaqlı kütlə onu itaətkar bir sükutla dinləyir. O, dini təhrif edir, ona xələl gətirir, Peyğəmbərin böyük şəxsiyyəti və ölməz hədisləri onun dilində tanınmaz şəkil alır. Din, daxili zəka və nəhayətsiz ruhi inkişaf əvəzinə, fərziyyələr, ikiüzlülük, nadanlıq, ağıla və qəlbə heç nə deməyən məşqlər mənbəyinə çevrilir. O, dincliyin bütün mahiyyətini bu məşqlərdə görür, kütlə isə qardaş qırğını, yalan, məkr girdabına sürüklənərkən belə özünü günahkar sayır” (2). «Qurani-Kərim»də cəmiyyəti irəliyə apara biləcək bir çox ideyaların olduğuna diqqət çəkərək böyük mütəfəkkir bildirirdi ki, Quran humanist ideyalarla doludur, yaxın adamlara məhəbbət, əməyə məhəbbət, həqiqətə və düzlüyü məhəbbət təbliğ edir, qanunçuluğu və ədaləti gözləməyi yüksək tutur. İslam və onun təlimi özgə əməyinə, özgənin vicdanına və həyatına, azadlığına və müstəqilliyinə qəsd etməyi böyük günah hesab edir. Quranda heç bir yerdə bir cümlə belə yoxdur ki, insanların bir qismi zəhmət çəkməli, digərləri isə onların əməyi hesabına müftəxorluq etməlidir. O, dini şüurda islamın yeniləşməsi və islahatların aparılması üçün İslamın mahiyyətində böyük potensialın olduğunu vurğulayaraq qeyd edirdi ki, dini-mənəvi təlim olan İslam nəinki yeniləşə bilər, həm də elmin və fəlsəfənin işığı ilə müsəlman xalqlarını dirçəldə bilər. Əhməd bəy İslami maarifə düşmən kimi qələmə verənlərə səslənərək deyirdi: “İslamın maarifə düşmənciliyi, uyğunsuzluğu haqqında vulqar düşüncə mənasız və əsassız olmaqla bərabər, həm də ən kiçik tənqidə belə dözmür. Həqiqi islam, əsl müsəlman təhsilsiz, maarifsiz təsəvvür olunmadır” (1, 7).

Əhməd bəy öz yaradıcılığında İslam düşüncəsinin müxtəlifliyə döyümlü münasibət göstərməsi, digər din və mədəni qrupların mövcudluğunun qəbul etməsi məsələlərinə də geniş yer ayıırırdı. “İslama görə və islamiyyətdə qadın” əsərində

Ə. Ağaoğlu yazırıdı: “Quranın mətni İslamın peyğəmbəri, onu ilk dəfə Xristosun təlimi ilə tanış etmiş sabinləri necə də nəcib minnətdarlıq hissələri ilə xatırlayır. İsanın iztirabları haqqında, Onun mövludu, Məryəm, “İlahi ruh”un anası haqqında bəhs olunan yerlər elə dərin həyəcan, şəfqət və ehtiram ifadə edir, o qədər ülvə və əzəmətlidir ki, buna Quranın üslubunda nadir hallarda rast gəlmək olar. Müsəlmanlar arasında Məryəm bəzi xristian sektalarda olduğundan daha hörmətlidir. O, Allahın seçdiyi günahsız, saf bir qızdır; Məhəmməd ona qarşı dərin ehtiram hissələri bəsləyir; öz qızı Fatimə haqqında o deyir: “İlahi ruhun anası olan Məryəmdən sonra Fatimə ikinci qadındır”. O, İsanın təlimini özünəməxsus tərzdə dərk etmişdi və Məhəmmədin yaratdığı din, onun təbirincə, İsanın dininin təhrif olunmasına qarşı etirazın təzahürü idi; Quranda tez-tez təkrar olunur: “Mən İsanın təliminin həqiqətlərini bərpa etmək üçün gəlmisəm” (35, 56).

Əhməd bəy Ağaoğlu öz yazılarında milli şürurun oyanışını, millətçiliyi hər bir millətin həyatında mütərəqqi hal kimi qiymətlədirərək, öz-özlüyündə millətlərin həyatında onun “hörmətə layiq”, “möhtəşəm hadisə” olduğunu vurgulayardı. Bu barədə o, yazırıdı: “... millətçilik özü-özlüyündə hörmətə layiq, hətta möhtəşəm bir hadisədir, çünki o, xalqların həyatında bir zərurətdir. Mən hətta düşünürəm ki, bəşəriyyətin təkamülü tarixində millətçilik dindən sonra insan ruhunun ikinci böyük mərhələsidir. O, tarixdə ən böyük qəhrəmanlıqların nədəni olmuş, yenə də olacaq. Onsuz bir sıra xalqlar yenə də yadların zülmü altında inləməli olacaqdı və məhz onun sayəsində hələ bir çoxları uyğun çıxış yolu tapacaq...” (24). Əhməd bəy, eyni zamanda həqiqi millətçiliyi, qatı millətçilikdən ayıır və qatı millətçiliyi insanlığa zidd, zərərli bir hal kimi dəyərləndirirdi. Ağaoğlu Rusiyada milli azlıqları assimilə etməyə çalışan hakim rus millətçiliyini, onun şovinist mahiyyətini ciddi tənqid atəşinə tutaraq qeyd edirdi ki, “həqiqi, dürüst, sonunadək özünə sadiq qalan millətçi, özünükünü müdafiə edərkən, başqasınınkı üzərində hər hansı zülmü də rədd etməlidir” (24). Öz millətini başqalarının fövqündə qoymağın, millətinin eyiblərini, başqa millətlərin isə müsbət keyfiyyətlərini gizlətməyi xəyanət hesab edən Əhməd bəy 1909-cu ildə çap etdirdiyi “Millət və millətçilik” adlı məqaləsində yazırıdı: “Həqiqi millətçi millətini tənqid etməkdən, millətinin eyyubatını (eyiblərini), qüsuratını görkəzməkdən, millətinin azarlarını, dərdlərini arıyıb da açıq-açıqə deməkdən nəinki çəkinməyirlər, bəlkə bir an böylə qafıl olmuyorlar. Və həmçinin həqiqi millətçilər qeyri millətlərin arasında olan gözəl sıfətləri, gözəl adətləri, gözəl binaları öz milləti üçün imtisal edüb (örnək bilib), millətini bu günə şeyləri əxz etməyə təhrik və təşviq etməkdən çəkinməyirlər” (7).

**M.Ə.Rəsulzadə.** M.Ə.Rəsulzadə öz ömür yolunda bir-birini əvəz edən müxtəlif ideoloji cərəyanlara tərəfdar çıxsa da, onun ictimai fəaliyyətinin başlıca istiqamətini vətən sevgisi, xalqını başqa xalqlarla birləşə azad və inkişaf etmiş görmək istəyi təşkil etmişdir. "Millətlərin, qövmlərin, heyətlərin siniflərin və şəxslərin hüquq və ixtiyaratda azad və bərabər olmalarını", hər növ təcavüzdən

qorunmalarını müdafıə edən Məmməd Əmin "İnsanlara hürriyyət, millətlərə istiqlal!" şüarını irəli sürdü. O, hesab edirdi ki, ölkənin tərəqqisi və inkişafi orada yaşayan xalqların nizam içində, sülh şəraitində yaşaya bilməsindən asılıdır. Rəsulzadə yazırıdı: «Məntiq diyor ki, bir ölkənin, bir əyalətin tərəqqi və təməddünü (inkişafi) bağlıdır o əyalətdə olan müxtəlifləcins millətlərin təvafüq (bir-birinə uyğun gəlmə) qədəm ilə tərəqqi etmələrinə»( 28).

Qərbin insan haqları ideyasına dərindən bələd olan Rəsulzadə fərdin əmək və çalışma azadlıqları və millətlərin azadlığı kimi ideyaların öz ölkəsində də kerçəkləşməsini istəyirdi. O, sosial statusundan asılı olmayaraq hər hansı bir təbəqənin digər təbəqələr üzərində hökmranlığına qarşı çıxaraq deyirdi: «Heç bir qanun, heç bir şəriət, heç bir kitab, heç bir əql, heç bir elm, ictimaiyyət və rəvaşı fəhlələrin müəllimlərdən, ruhanilərdən və amirlərdən ixtiyarları az olmasına işarə eləməyib və eleməz» (29, 38). Məmməd Əmin hər bir xalqın azadlığını və tərəqqisini təmin edə biləcək xalq hakimiyyətinin tərəfdarı idi: "... indiki Rusiyada millət təzyiqini rəf etməkdən ötrü hökuməti-istibdadiyyəyənin kökünü bilmərrə aradan götürüb *el hökumətilə* bərabər elə müəssisələr icad etməlidir ki, hər millətin həyatı ruhaniyyəsinə azadlıq ilə tərəqqi etmək yollarını təmin eləsin" (29,74 ). O, çarizmin "parçala hökm sür" siyaseti əsasında Qafqaz xalqları arasında düşməncilik toxumlarının səpilməsini qınayaraq yazırıdı: "Ey vətənini istəyən qafqazlı sülhsevən ünsürlər! Əgər sülh istəyirsiniz, yəni düçar olduğumuz mərəzdən səhhət tapmağımızı arzu edirsınız, müttəhid olun, birləşin taki zikr olunan illətlər aradan götürülsün. Nə qədər ki, bu illətlər duruyor, bu mərəz, bu xəstəlik də olacaqdır" (29, 21). Məmməd Əmin tərəfindən iki xalq arasında düşməncilik toxumu səpən erməni millətçilərini kəskin tənqid atəşinə tutaraq, aydınlardan bu əhval-ruhiyyənin aradan qaldırımaqda fəal mövqə tələb edirdi. O, yazırıdı: "Zaqafqaziya min illərcə qonşuluq edən iki millətin qanları ilə əlvan oldu... Çoxları sülh və müsalimətdən qəti-ümid edib, aləmi-ədavət və qisasda cövlən ediyorlar. Çarəmiz nədir? Müsaliməti haradan taparız? İixtila və nifaqı rədd edib anlaşmaya nə vəsil ilə müvəffəq olarız? Bu suallara hər kəs öz fəhm, fərasəti müvazinəsincə cavab verir. Bəndənizsə bu suallara bu tövr cavab verirəm: On əvvəl bu vaqieyi-müəssəflərin nəhayici iqtisadiyyə və siyasiyyələrin nəzərə alıb hər iki tərəfin qara cəmaəti arasında sülh və müsalimət mənfəətinə mitinqlər, ictimalar tərtib verməklə bərabər müşəvviviqlər (təşviq edənlər) hazırlamalıdır ki, cəmaət arasına girib gidal və qitalın müzürr olduğunu məxluqə bildirsinlər. İkinci əlac isə bilafərq məzhəb və din iaənə dəftərləri açıb hərəkatı-vəhşivanədən mütəzərrərə olanlara maddən kömək etməkdir. Üçüncü əlac yazıçılar əlindədir. Yazıçılar lazımdır ki, nifaqa bir cüzi dəxi olsa xidmət edən məqalələrdən ibrazı-nifrət və narazılıq etsinlər. Bunu bilməlidir ki, erməni-müsəlman əlaqəsinə zərb-hərəkət verən idareyi-müstəbiddeyi məziyyə oldusa da, amma bu qədər davam edib uzanmasına hamana nifaqpərəst yazıçıların təqrirati-şəriranələri səbəb oldu. Hərgah «Erməni məsələsi və panislamizm» kimi kitablar əvəzində, məhəbbət və

qardaşlığa çağırın risalələr nəşr etsə idilər, bu qədər nahaqq qanlar tökülməyib, bu qədər evlər, xanimanlar bərbad olub viran qalmaz idi» (30).

O, hər cür millətçiliyi, xüsusilə də ifrat və fürsətcil erməni millətçiliyini pisləyərək bildirirdi ki, bu cür millətçilik sonunda həmin “milləti bərbad” edəcəkdir: «Millətçilik! İnsan insanlar əvəzindən utanır, xəcalət çəkir! Belə bir qayda xüsusunda bundan artıq tənqid də bulub, belə bir rəftardan nə kimi şeylər törənə biləcəyini ədavət saxlayan mədəni oxucuların, ələlxüsus, internasional ermənilərin nəzər-diqqətlərinə həvalə edirəm. Özüm isə belə bir təəccübülu boykotçuluğu qəribə bir vəhşilik hesab etməkdən başqa bir şey bilmirəm!!! Millətçiliyin bu dərəcəsinə çıxmaq, haman o milləti bərbad etməkdir!» (31).

M.Ə.Rəsulzadənin millət anlayışı millət daxilində yaşayan “heyətlərin” bir-birləri ilə bərabər, birlikdə sülh içində yaşamaları prinsipinə söykənirdi. Bu düşüncələri ilə o, sanki tolerant və multikultural dəyərlərin hökmran olduğu bir cəmiyyət modelini çizirdi. Məmməd Əmin “Dirilik nədir?” adlı məqaləsində yazırıdı: “Filosoflar və sufilər nə deyirlərsə desinlər: dirilik dünyani sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir. Avropa qamusları “millət, nasyon” kəlməsini bu surətlə tərif edərlər: “İnsanların əxlaq əsasları üzərinə qurulmuş ittihadlarının böyük bir şəklində “millət” deyilir. Millət daxilində olan müxtəlif heyətlərin bir-birlərilə bərabər yaşamasına müttəhid (birləşmiş, müttəfiq), bir dirilik keçirmələrini arzu etmələri şərt olduğu kimi, o cameyə daxil olan bəzi heyətlərin digərinə təsəllüt (son dərəcə narahat etmə) etməməsi də əlzəmdir” (32). O, “mədəniyyəti - bəşəriyyə”nin millətlərin əməyi sayəsində yarandığını işaret edərək yazırıdı: “Məncə, mədəniyyəti - bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə özünə xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yaxud ölgün fikirlərlə yaşaması yalqız özünün bədbəxtliyi deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor” (32).

M.Ə.Rəsulzadə arzuladığı və “Dirilik nədir?” adlı məqaləsində layihələşdirdiyi tolerant cəmiyyət modelini özünün də yaranmasında fəal iştirak etdiyi Azərbaycan Xalq Cümhuriyyəti reallaşdırıldı. Sonralar “Çağdaş Azərbaycan tarixi” adlı əsərində bu barədə yazacaqdı: “Hər şeydən əvvəl, Azərbaycan Cümhuriyyətinin əsas idarəsi bütün vətəndaşlarının bərabər hüquqla yaşaması üzərində qurulmuşdu. Burada hər bir insanın möhtərəm şəxs, Azərbaycan vətəndaşı olduğu üçün hüququ saxlanırırdı. Kişi-qadın, müsəlman, xristian, Türk-Türk olmayan, cins və milliyyət fərqi qoymadan varlı-kasib, sahibkar işçi, torpaq sahibi-muzdur, öyrətmən-tələbə, möhtərəm-cahil, sinif, məslək, təbəqə, rütbə, vəzifə, nəsil, bilgi imtiyazı aramadan bütün vətəndaşlar məmələkətin idarəsində iştirak edir, qanun verən qurumlara girmək haqqına da sahib idilər. Burada bir sinif digər sinfə hakim deyildi. İnsan nə varına görə haqlı, nə də yoxsulluğuna görə haqsız görünürdü. Bunun kimi nə yoxsulluğu üçün sayğılanır, nə də zənginliyi üçün alçaldılırdı.

Burada məktəb, elm, texnika tərəfsiz tutulub ondan bəlirli bir partiya və ya sinfin haqlı-haqsız tələblərinə, qulağı sırgalı əsir kimi tabe olması istənilmir, əksinə məktəblə alimlərdən yaxşı ilə pisi şəxsən müstəqil fərqləndirən vasitələrə sahib namuslu bir Azərbaycan vətəndaşı tərbiyə etmələri istənirdi” (33, 40).

## ƏDƏBİYYAT

1. Abdullayeva T. Azərbaycan ədəbi fikrində qərbçilik meylləri. (XX əsrin əvvəlləri). Bakı, "AVROPA", 2014, 152 səh.
2. Araev A. Мечты мусульманина. Г. “Каспий”, 6 ноября 1903, № 239.
3. Araev A. Чужды ли мусульманам общечеловеческие идеалы? г. “Каспий”, 2 февраля 1904, № 128.
4. Araev A. Общество востоковедения. Г. “Касп”, 24 июня 1900, № 134.
5. Ağaoglu Ə. Aləmi-islamə bir nəzər. “İrşad” q., 17 noyabr 1907, № 116.
6. Ağaoglu Ahmet. Üç Medeniyet. Devlet Kitapları, 2.baskı, İstanbul, 1972 146 s.
7. Ağaoglu Ə. Millət və millətçilik. – Tərəqqi, 22 yanvar 1909, № 16.
8. Ağaoglu Ə . Şərqsünasların konqresində (1892), (rus dilindən tərcümə Əziz Mirəhmədov). <https://az.wikisource.org/wiki/>
9. Azərbaycan tarixi. Ali məktəblər üçün mühazirələr kursu. II hissə (XIX-XXI əsrin əvvəli). Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2010, 545 s
10. Axundzadə M.F. Dərvish Məstəli şah cadukünü-məşhur Hekayəti-xırsı-quldurbasan. Əsərləri. Üç cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005, 296
11. Axundzadə M. F. Con Stüart Mill azadlıq haqqında. Axundzadə Mirzə Fətəli. Əsərləri. Üç cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005, 376 səh.
12. Axundzadə M. F. “Hindistan şahzadəsi Kəmalüddövlənin öz dostu İran şahzadəsi Cəmalüddövləyə farsı dilində yazdığı üç məktubun və Cəmalüddövlənin ona göndərdiyi cavabin türki dilində tərcüməsi. Əsərləri. Üç cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005, 376 səh.
13. Axundzadə M. F. 1872-ci il mart ayının sonlarında Tehrana gedərkən Tiflisə gəlmış Ruhül-qüdsdən neçə məclisdə eşitdiklərim. Əsərləri. Üç cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005, 376 səh.
14. Axundov M.F. Bədii və fəlsəfi əsərləri. Bakı: Yaziçı, 1987, 368 s.
15. Bahtin M. M. Эстетика словесного творчества. М.: Искусство, 1979, 504 с.
16. Çəmənzəminli Y.V. Biz kimik və istədiyimiz nədir? B.:Universitet nəşriyyatı, 1993, 12 s.
17. Əkinçi qəzeti. 9 iyun, 1877.
18. Əkinçi qəzeti, 20 noyabr 1876-cı il, №22
19. Əkinçi. 1875-1877. Tam mətni. Bakı, “Avrasiya Press”, 2005, 496 səh.
20. Əli Akif. Mədəniyyət toxumu səpən “Əkinçi” azerlit.info/?article=1627
21. Hüseynov H. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən. Bakı, Zəkioglu nəşriyyatı-2006, 544 səh.
22. Hüseynzadə Ə. Kasablanka faciəsi və Osmanlı-İran komediyası. "Füyuzat" j., 1907, № 24.
23. İsaxanlı. “Din mənim üçün mədəniyyətdir, tarixdir, kimlikdir”. “Cəmiyyət və Din” qəzeti. № 49 (136), 28 dekabr - 11 yanvar 2012-ci il, səh. 5 (birinci yazı).

24. Газета “Каспий”, 25 сентября 1903, № 207.
25. Quliyev V.Əhməd Ağaoğlu:Paris illəri. “525-ci qəzet” 28.05.2011, s. 24-25
26. Quliyev V. Əhməd Ağaoğlu:Paris illəri (II yazı). “525-ci qəzet”. 18.06.2011
27. Quliyev V. Əhməd Ağaoğlu şərqşünasların London konqresində. 525-ci qəzet.- 2014.- 4 oktyabr.- S.14-15.
28. Rəsulzadə M.Ə. Realnı məktəbində müsəlman əlifba sinfi. «Tərəqqi» qəz., Bakı, 1908, 23 sentyabr
29. Rəsulzadə M.Ə. Əsərləri (1903-1909). I c., II cilddə, Bakı:Azərnəşr, 1992, 470 s
30. Rəsulzadə M.Ə. Kənddə müsibət. «İrşad» qəz., Bakı, 1906, 5 yanvar
31. Rəsulzadə M.Ə. Qəribə bir boykot. «Tərəqqi» qəz., Bakı, 1909, 29 iyun
32. Rəsulzadə M.Ə. "Dirilik" №1, 16 sentyabr 1914
33. Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. B.; Gənclik, 1991. 112 səh
34. Рзаев А.К. Очерки об ученых и мыслителях Азербайджана XIX века. Баку: «Маариф», 1969, 142 с.
35. Süleymanlı M. Əhməd Aağaoğlunun “İslama görə və islamiyyətdə qadın” ısrını eli-tənqidi yanaşmalar. Bakı, 2008, 148 s.

## РЕЗЮМЕ

Статья посвящена исследованию характерных особенностей толерантных и мультикультурных идей, которые отражены в мировоззрении просветителей Азербайджана XIX – начала XX века. Следует отметить, что подавляющее большинство азербайджанских просветителей XIX – начала XX века в своей творческой деятельности наряду с идеями просвещения, восприятия национальной идентичности, причинами невежества и отсталости, извлечения новизны развитого мира освещали также толерантные и мультикультурные идеи. Такие выдающиеся просветители как М.Кязымбек, М.Ф. Ахундзаде, А.Гусейнзаде, А.Агаоглу, Ю.В. Чаминзамили, М.А.Расулзаде сыграли важную роль в распространении и укреплении толерантных и мультикультурных идей в Азербайджане. Наряду с желанием помочь различным культурным конфессиям жить в дружественной атмосфере, приспособить различные культуры и ценности Востока и Запада, они также были ярыми сторонниками внедрения передовых образцов мировой культуры в Азербайджане.

## SUMMARY

The article is devoted to the investigation of the characteristic features of tolerant and multicultural ideas that are reflected in Azerbaijan Enlighteners outlook in the XIX and early XX century. We must mention that the vast majority of Azerbaijan enlighteners of XIX and early XX century have given wide coverage to the tolerant and multicultural ideas alongside with enlightenment, perception of national identity, the reasons of ignorance and backwardness, to benefit from innovations of advanced world and etc. in their creativity and practical activity. Most of that time representatives of Azerbaijan enlight-

enment as Mirza Kazimbey, M. F. Axunzade, A. Huseynzade, A. Agaoglu, Y. V. Chamanzaminli, M. A. Resulzade and etc. played an instrumental role in the widespread and strengthening of tolerant and multicultural ideas in Azerbaijan. They tried to adapt different cultures and nations, specially East and West values, to establish their dialogue and were passionate supporters of implementation of advanced samples of world culture in Azerbaijan for the sake of country's progress. They always wanted nations and religious confessions in Azerbaijan to live together in friendly atmosphere without feud.